

Kompensasiyanın ödənilməsi haqqında ƏRİZƏ

1. Əmanətçi haqqında məlumat

Əmanətçi _____
adı, soyadı, atasının adı

Əmanətçinin doğulduğu gün, ay, il “ _____ ” _____ il

Əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd _____

nömrəsi (seriyası) _____ verilmişdir “ _____ ” _____ il

_____ etibarlıdır “ _____ ” _____ il

Sənədi verən orqanın adı

Vətəndaşlığı _____ Əlaqə nömrəsi _____

Əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd dəyişdirildikdə əvvəlki sənədin rekvizitləri

əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd _____

şəxsiyyət vəsiqəsi, əmanət müqaviləsi və/və ya bank hesabında qeyd olunmuş rekvizitlər

nömrəsi (seriya) _____ verilmişdir “ _____ ” _____ il

_____ etibarlıdır “ _____ ” _____ il

Sənədi verən orqanın adı

- *Kompensasiyanın alınması üçün əmanətçinin özü deyil, onun təmsilçisi, qanuni nümayəndəsi, qəyyumu və ya himayəçisi, varisi müraciət etdikdə bu barədə hüququ təsdiq edən sənədin və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti ərizəyə əlavə olunur.*

2. Kompensasiyanın ödəniş üsulu

Xahiş edirəm kompensasiyanın ödənişini aşağıdakı şəkildə həyata keçirəsiniz:

<input type="checkbox"/>	Nağd ödəniş üsulu ilə
<input type="checkbox"/>	Bank hesabına köçürmə yolu ilə (<i>bank rekvizitləri haqqında məlumat əlavə olunur</i>)

- Uyğun variantı istənilən işarə ilə işarələyin*, x, v

Əlavə olunan sənədlər:

1. _____
2. _____

Xahiş edirəm, kompensasiyanı “Royal Bank” ASC-nin əmanətçilər qarşısında öhdəliklərinin reyestrində göstərilən məbləğdə ödəyəsiniz.

Yuxarıda qeyd etdiyim məlumatların doğruluğunu öz imzamları təsdiq edirəm.

_____ « _____ » _____

(əmanətçinin/ərizəçinin adı, soyadı və atasının adı) (İmza)

